



Zəngilan uşaq musiqi məktəbi 1961-ci ildən fəaliyyətə başlamışdır. Lakin məlum hadisələrlə əlaqədar 47 uşaq incəsənət və musiqi məktəbi kimi Zəngilan şəhər uşaq musiqi məktəbi də işğala məruz qalmışdır. 260 şəhid verən Zəngilan rayonunun əhalisi respublikamızın müxtəlif regionlarında məskunlaşmışdır.

Belə bir şəraitdə dövlətimizin qayğısı nəticəsində Zəngilan şəhər uşaq musiqi məktəbi də 1993-cü ildən müxtəlif ünvənlərdə, 1997-ci ildən isə Bakının Sabunçu rayonunun Zəbrat qəsəbəsində məskunlaşmışdır. Məktəb kollektivinin, o cümlədən məktəbin direktoru, ali ixtisas təhsilli və təcrübəli

müəllim Rövşən Həziyevin səyi nəticəsində məktəb nəinki rayon üzrə, eyni zamanda, respublikamızda nümunəvi məktəbə çevrildi. İndi bu məktəbin şagirdləri müxtəlif musiqi, incəsənət və müxtəlif mədəni-maarif müəssisələrində uğurla çalışırlar.

Bir vaxtlar bir-iki şöbə ilə fəaliyyət göstərən məktəbdə indi 7 şöbə yaradılmışdır ki, bunda da Rövşən müəllimin xidməti danılmazdır.

Qeyd etmək lazımdır ki, fortepiano, tar, qarmon, nağara, saz, xanəndəlik, kamança siniflərində indiyə 160 şagirdə musiqinin sirlərini 42 nəfər təhsilli və təcrübəli müəllim tədris edir. Elə bunun nəticəsidir ki, məktəbin şagirdləri musiqi təmayüllü ali və orta ixtisas məktəblərinə meyl edirlər. Məktəbin bir neçə şagirdi Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşdur. Təkcə onu qeyd etmək lazımdır ki, son qəbul zamanı isə məktəbin 2 şagirdi — Sara

Mövsümov və İlham Quluzadə Şuşa Humanitar Kollecinə qəbul olmuşlar. Direktor Rövşən Həziyevlə söhbət edərkən o, bildirdi ki, məktəb kollektivin köməyi ilə təmir edilmiş, musiqi alətlərinə tələbat tamamilə həll olunmuşdur. Dərsə davamiyyət daim nəzarətdə saxlanılır. Şagirdlərə musiqinin sirlərini aşılamaq üçün onlara daim fərdi yanaşma üsulundan istifadə olunur.

Məktəb kollektivi uşaqlara nəzarəti gücləndirmək üçün valideynlərlə əlaqə saxlayır və onlarla tez-tez görüşlər keçirilir.

Məktəbin kollektivi rayon və respublika tədbirlərində də yaxından iştirak edirlər. Belə ki, Bilik Günü, Respublika Günü, Konstitusiya Günü, Xocalı və 20 Yanvar faciəsinə, Zəngilan rayonunun işğal olunması gününə həsr olunmuş tədbirlər keçirilir. Buna misal olaraq,

"Min təsəlli bir ağrıya dərman deyil" kitabının müzakirəsi də böyük maraq doğurmuşdur. Müəllimlərdən Zəhidə Mahmudova, Aydın Xanməmmədov, Aybəniz Kərimova, Ruhəngiz Cəfərova, Mehdi Mehdiyev, Mobil Qurbanov, Tural Salmanov və başqaları öz işinin öhdəsindən bacarıqla gəlir.

Fərəhlə qeyd olunmalıdır ki, məktəbin şagirdləri festivallarda, müsabiqələrdə də fəal iştirak edirlər. Məsələn, səs şöbəsinin şagirdləri — Aslan Məmmədov, Loğman Zeynalov, Nicat Qurbanov "Qarabağın səsi" müsabiqəsinin qalibi olmuşlar.

Nicat Qurbanov Türkiyədə keçirilən festivalda eyni zamanda, televiziya verilişlərində də çıxış etmişdir.

Bu nailiyyətlərin əldə edilməsində regional mədəniyyət idarəsi rəhbərliyinin də əməyi böyükdür.

Zabit CAVADOV,
"Respublika".

